

**2019/2020-ci tədris ilinin yaz semestrinin
imtahan sessiyasının keçirilməsi haqqında**

Azərbaycan Respublikasının Təhsil nazirinin 02.06.2020-ci il tarixli F-277 nömrəli əmrini rəhbər tutaraq 2019/2020-ci tədris ilində Bakı Dövlət Universitetinin (BDU) bakalavriat və magistratura səviyyələri üzrə yaz semestrinin imtahan sessiyasının qüvvədə olan normativ sənədlər əsasında təşkil edilməsi məqsədi ilə

əmr edirəm:

1. Tədris qrafiklərinə uyğun olaraq bakalavriat və magistratura səviyyələri üzrə BDU-nun bütün fakültələrində və Qazax filialında onlayn dərslərin 2020-ci il may ayının 31-də yekunlaşdırılması nəzərə alınsın və yaz semestrinin imtahan sessiyası 2020-ci il iyun ayının 8-dən başlamaqla 5 (beş) həftə müddətində keçirilsin.
2. Bakalavriat səviyyəsinin əyani təhsilalma forması üzrə I-III kurs, qiyabi təhsilalma forması üzrə I-IV kurs tələbələri, I kurs magistrantlar, alt qruplarda, həmçinin ləğv olunmuş fənlər üzrə yaradılmış əlavə qruplarda təhsil alan tələbə və magistrantlar üçün 2019/2020-ci tədris ilinin yaz imtahan sessiyasının imtahanları onlayn rejimdə şifahi formada təşkil edilsin.
3. SABAH qruplarında təhsil alan tələbələr üçün zərurət yarandığı hallarda müəyyən fənlər üzrə imtahanlar onlayn rejimdə test formasında aparılsın.
4. 2019/2020-ci tədris ilinin yaz semestrində Universitetdə təşkil olunmuş onlayn dərslərdə iştirakından asılı olmayaraq bütün tələbələr (magistrantlar) üçün müvafiq ixtisasın tədris planında nəzərdə tutulmuş fənlər üzrə cari qiymətləndirilmə 50 (əlli) bal kimi qəbul edilsin.
5. 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası ərzində imtahanlarda onlayn rejimdə iştirak edə biləcək tələbələrin (magistrantların) siyahısı dəqiqləşdirilsin və bu barədə Tədrisin təşkili və idarə olunması Mərkəzi və Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinə 2020-ci il 05 iyun tarixinədək müvafiq məlumat verilsin.

6. Sessiyanın sonunadək onlayn rejimdə imtahanlarda iştirak edə bilməyəcək tələbələr (magistrantlar) imtahan sessiyası başlayanadək müvafiq fakültə rəhbərliyinə məlumat verməlidirlər. Bu barədə fakültə dekanlıqları tərəfindən tələbələr (magistrantlar) qabaqcadan məlumatlandırılınsın.
7. Yaz semestrinin imtahan sessiyasında müvafiq ixtisasın tədris planına uyğun fənlər üzrə keçiriləcək imtahanların siyahısı müəyyənləşdirilsin və imtahanların keçirilmə cədvəlləri tərtib edilsin. Bu zaman imtahanların iki növbədə (saat 10:00 - 13:00 və saat 14:00 - 17:00 aralıklarında, istirahət və bayram günləri istisna olmaqla) keçirilməsi nəzərə tutulsun.
8. Fənn üzrə imtahan biletləri fənn müəllimləri tərəfindən tərtib edilsin və kafedra müdiri tərəfindən elektron vasitələrin köməyi ilə və ya ənənəvi qaydada təsdiq edilsin. Bu zaman fənn üzrə tərtib olunmuş imtahan sualları məzmun və əhatəlilik əsas götürülərək müvafiq qaydada azaldılsın və sadələşdirilsin.
9. İmtahanlarda şəffaflığı və obyektivliyi təmin etmək məqsədi ilə imtahan prosesi video-yazılış aparılmaqla kafedra müdiri, fənn müəllimi və kafedranın əlavə bir əməkdaşının iştirakı ilə onlayn rejimdə keçirilsin. Nəticələr imtahanın gedişində tələbələrə elan edilsin.
10. İmtahanın nəticələri təsdiq üçün həmin gün müvafiq qaydalara uyğun olaraq aidiyyəti üzrə Tədrisin təşkili və idarə olunması Mərkəzinə və Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinə təhvil verilsin.
11. İmtahanlarda iştirak edən bilməyən tələbə və magistrantların müraciətləri əsasında (müraciətlər cari ilin iyul ayının 10-nə qədər qəbul olunmaqla) 2020-ci ilin avqust ayı ərzində ödənişsiz əsaslarla icmal mühazirələr (3-4 həftə müddətində) təşkil olunsun.
12. Fənni (fənləri) yenidən dinləmədən akademik borcu əvvəlki semestrədə (semestrlərdə) yaranmış iki fənn üzrə (hər fəndən bir dəfə olmaqla) imtahanda iştirak etmək istəyən bakalavriat və magistratura səviyyələrində təhsil alanlar (kontingentdə saxlanılmış tələbələr də daxil olmaqla) üçün növbəti semestr başlayana qədər ödənişsiz imtahan sessiyası təşkil edilsin.
13. Cari tədris ilinin yaz semestrinin nəticələrinə görə təqaüd almaq hüququ olan tələbələrin siyahısı cari ilin sentyabr ayında 2020/2021-ci tədris ili başlayanadək müəyyən edilsin.
14. Cari tədris ilinin yaz semestrinin nəticələrinə görə akademik borcu yaranmış və akademik borcunu 2020/2021-ci tədris ili başlayanadək ləğv etmiş tələbələr də növbəti semestrədə təqaüd almaq hüququ olan tələbələrin siyahısına daxil edilsin.
15. Fakültə dekanlarına tapşırılsın ki:
 - a) onlayn rejimdə keçirilən imtahanların video-yazılışlarının aparılmasını təmin etsinlər;
 - b) bütün tədris qruplarında tələbələrin istək və arzularına diqqətlə yanaşsınlar;

- c) imtahanların gedişinə nəzarətin artırılması məqsədilə fakültələrdə eyni fənlər üzrə qrupların birləşdirilməsini və imtahan cədvəllərinin səmərəli tərtibinin koordinasiyasını təmin etsinlər. Bu məqsədlə imtahan cədvəllərinin tərtibi zamanı alt qruplarda, yaz semestrində əlavə yaradılmış qruplarda iştirak edən tələbələr (magistrantlar) üçün fənlər üzrə imtahanların koordinasiyası təmin edilsin;
- d) imtahan cədvəlləri üzrə müvafiq kafedralarda onlayn rejimdə məsləhət saatlarının keçirilməsini, tələbələrin fənn üzrə tədris proqramları və digər zəruri tədris-metodiki vəsaitlərin elektron versiyası ilə təmin edilməsini həyata keçirsinlər;
- e) ödənişli təhsil alan tələbələrin (magistrantların) təhsil haqqının, əvvəlki və cari tədris illərindən qalan təhsil haqqı borcunun (əlavə və alt qruplar, yay semestri və digər təhsil formaları üzrə kredit ödəmələri daxil olmaqla) vaxtında mövcud qaydalara uyğun olaraq ödəmələrinə nəzarət etsinlər. Bu zaman tələbələrin fərdi müraciətlərinə diqqətlə yanaşılmalı, onların sosial vəziyyəti araşdırılmalı və müvafiq qərarın qəbul edilməsi üçün təkliflər hazırlansın.

16. İmtahanlarda tələbələrin (magistrantların) biliyinin qiymətləndirilməsində qeyri-obyektivliyə yol verilməsinin qarşısını almaq üçün profilaktik tədbirlər görülsün. Hər bir neqativ hal üçün fakültə dekanlarının və kafedra müdirlərinin birbaşa məsuliyyət daşdıqları onların nəzərinə çatdırılmalı.

17. İmtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun ciddi tədbirlər görülsün.

18. İmtahan sessiyası zamanı yaz semestri ərzində cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə, eləcə də üzrlü və üzrsüz səbəblərdən imtahanda iştirak etmədiyinə görə akademik borcu yaranmış tələbələrə (magistrantlara) həmin fənlərdən imtahan vermək üçün növbəti semestr başlayanadək vaxt verilsin.

19. Tədrisin təşkili və idarə olunması Mərkəzinə, Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinə və İnformasiya Texnologiyaları Mərkəzinə tapşırılsın ki:

- a) imtahan prosesinin video-yazılışlarının saxlanılmasını təmin etsinlər;
- b) imtahan sessiyasının mövcud qaydalara uyğun keçirilməsinə, sessiyanın gedişini və nəticələrini əks etdirən bütün statistik forma və hesabatların vaxtında tərtib edilməsinə ciddi nəzarət etsinlər;
- c) imtahanların keçirilməsinə müvafiq texniki şərait yaratsınlar.

20. Elmi Kitabxananın direktoruna tapşırılsın ki, sessiyanın təşkili zamanı Azərbaycan Respublikasının Təhsil nazirinin 2020-ci il 20 may tarixli 01-11-522/15 nömrəli məktubuna əlavə olunmuş "İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər"ə riayət olunmaqla Elmi Kitabxananın saat 8³⁰-dan 19⁰⁰-dək növbəli

şəkildə fəaliyyət göstərməsini təmin etsin və fakültə dekanları ilə birlikdə tələbələrin dərsləklər və dərslər vəsaitləri ilə təmin olunmasına lazımı şərait yaratsın.

21. Cari tədris ilinin yaz semestrinin imtahan sessiyasının gedişinə operativ nəzarət etmək məqsədi ilə rektorluğun aşağıda adları qeyd olunan nümayəndələri müvafiq fakültələrə təhkim edilsinlər:

- Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor – Kimya, Biologiya, Ekologiya və torpaqşünaslıq fakültələri;
- Elm və innovasiyalar üzrə prorektor – Mexanika-riyaziyyat, Tətbiqi riyaziyyat və kibernetika, Tarix, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələri;
- Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor – Hüquq, Sosial elmlər və psixologiya, Şərqləşünaslıq, Jurnalistika və Kitabxanaçılıq-informasiya fakültələri;
- Beynəlxalq əlaqələr üzrə prorektor – Fizika, Coğrafiya, Geologiya və Filologiya fakültələri.

22. 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasında tələbələrin qiymətləndirmə qaydalarından və nəticələrinin qiymətləndirilməsindən olan şikayətlərini araşdırmaq və düzgün qiymətləndirməni təmin etmək məqsədilə Apellyasiya Komissiyası yaradılsın. Apellyasiya Komissiyası sessiya dövründə daxil olan (qərargahın onlayn rejimdə fəaliyyətinə üstünlük verilsin) hər bir şikayətin operativ şəkildə araşdırılmasını təmin etsin.

23. Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektora tapşırılsın ki, universitetdaxili nizam-intizam qaydalarının yerinə yetirilməsinə və Azərbaycan Respublikasının Təhsil nazirinin 2020-ci il 20 may tarixli 01-11-522/15 nömrəli məktubuna əlavə olunmuş "İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər"ə riayət olunmasına nəzarət etsin.

24. İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinə tapşırılsın ki, sessiyaya hazırlıq və onun gedişi müntəzəm surətdə BDU-nun rəsmi internet sahifəsində və KİV-lərdə işıqlandırılınsın.

25. Əmr Bakı Dövlət Universitetinin Qazax filialında da icra üçün qəbul edilsin.

26. Bu əmrin surətinin Universitetin bütün fakültələrinə, Qazax filialına və digər aidiyyəti struktur bölmələrinə çatdırılması Sənədlərlə və müraciətlərlə iş şöbəsinə tapşırılsın.

27. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

Əsas: Azərbaycan Respublikasının Təhsil nazirinin 2020-ci il 02 iyun tarixli F-277 nömrəli əmri, 2020-ci il 31 may tarixli 04-11-548/15 və 2020-ci il 20 may tarixli 01-11-522/15 nömrəli məktubları, BDU Elmi Şurasının 22.05.2020-ci il tarixli Qərarı

Bakı Dövlət Universitetinin rektoru

Elçin Babayev

Layihəni hazırlayıb:

_____ Elçin Məmmədov
Tədrisin təşkili və idarə olunması
Mərkəzinin direktoru

_____ Məmməd Rəcəbov
Elmi fəaliyyətin təşkili və innovasiyalar
Mərkəzinin direktoru

Razılaşdırılıb:

_____ İradə Əliyeva
Tədrisin təşkili və təlim texnologiyaları
üzrə prorektor

_____ Hüseyn Məmmədov
Elm və innovasiyalar üzrə prorektor

_____ Əliş Ağamirzəyev
Sosial məsələlər, tələbələrle iş və
ictimaiyyətlə əlaqələr üzrə prorektor

_____ Firuzə Babayeva
Baş mühasib

_____ Tofiq Sadıxov
Hüquq sektorunun müdiri